

Yeni dövr, yeni tələblər, yeni hədəflərə doğru

Bu ilin yanvar ayında "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə Sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda və Prezident yanında keçirilən iqtisadi və sosial məsələlərin həllinə dair müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada gedən ziddiyətli proseslərlə bağlı geniş çıxışlar etmiş, ölkənin iqtisadi siyaset prioritetlərini açıqlamışdır. Ölkə başçısı qlo-

—Cənab Rahib Əhmədov, əvvəlcə sizi yeni, məsul və şərəfli, eyni zamanda çox məsuliyyətli bir vəzifəyə təyin olunmağınız münasibətlə təbrik edirəm. Birinci növbədə istərdim ki, təcrübəli bir kənd təsərrüfatı işçisi kimi yeni strukturun yaranması zərurətinin nədən irəli gəldiyini açıqlayاسınız.

—Təbrikə görə təşəkkür edirəm. Sorğunuza gəlincə məlumdur ki, iqtisadi sahədə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı üçün hələ vaxtılı müəyyən etdiyi sosial-iqtisadi siyaset bu gün cənab Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq yaradıcı şəkildə həyata keçirilir. Məhz bu siyasetin reallığı öz təsdiqini onda tapır ki, həzirdə ölkəmiz ümummillik daxili məhsulun inkişaf tempinə görə dünya ölkələri arasında öncül sıralarda dayanır. Lakin qlobal böhranın daha da dərinləşməsi və neftin qiymətinin dünya bazarında 3-4 dəfə ucuzaşması ölkəmizdə milli valyutanın devalvasiyasına getirib çıxardı. Qabaqlayıcı tedbirlərin görülməsinə baxmayaraq baş verən prosesdən qaçılmaz oldu. Böhrandan da ha az itkilərlə çıxməq, hər bir sahədə inkişafın sabitliliyini, davamlılığını qorumaq üçün cənab Prezident əcəvək iqtisadi-

lara başlamağı, struktur dəyişikliklər aparmağı vacib bildi. Hesab etsək ki, ölkə əhalisinin 48 faizi aqrar sektorun təşəkkül tapıldığı regionda yaşayır, rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılması zərurəti meydana çıxmış, artıq bu idarələr hər bir rayonda formalaşmaqdadır.

Digər tərəfdən strukturların sayının çox olması birmənali şəkildə bu istiqamətdə bündə vəsaitlərinin artmasına gətirib çıxarı, yeni iş yerləri yaradır. —İslahatların sürətlə həyata keçirilməsində məqsəd şübhəsiz ki, cənab Prezidentin özünün dediyi kimi qlobal böhrandan daha az itkilərlə çıxməq, kənd təsərrüfatının inkişafında ciddi döñüş yaratmaq, əhalinin sosial həyat tərzinin daha da yaxşılaşdırılmasını təmin etməkdir.

—Bəli, qeyri-neft sektorunun sürətlə inkişafı eyni zamanda ölkə gəlirlərinin neft asılılığından azaldılması, bura da iqtisadiyyatın ana xəttini təşkil edən kənd təsərrüfatı xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident 2014-cü ili "Sənaye ili", 2015-ci ili "Kənd təsərrüfatı ili" elan etmişdir. Qlobal böhran dünyanın, hətta sürətlə inkişaf edən bir sıra dövlətlərin iflic vəziyyətinə salsa da Azərbaycanda üməmidaxili məhsulun istehsalı

bal iqtisadi və siyasi çağırışlara adekvat olaraq ölkədə islahatları davam etdirməyi, idarəetmə sistemini, əcəvək, şəffaf və səmərəli mexanizmlər əsasında formalasdırmağı, makroiqtisadi sabitliyi təmin etməyi başlıca vəzifə hesab etmişdir. Qarşıya qoyulmuş bu vəzifələr artıq həllini tapmaqdadır.

Mövzunun aktuallığını nəzərə alan redaksiyamız yeni yaradılan Kənd Təsərrüfatı Nazirliyi Qəbələ Rayon İdarəsinin rəisi Rahib Əhmədovla müsahibə aparmışdır. Müsahibəni dərc edirik.

ötən il nəinki azalmış, hətta 1,1 faiz artmışdır. Qeyri neft sektorunda 2014-cü ilə nisbətən 6,5 faiz, sənaye istehsalında 2,4 faiz, qeyri-neft sənaye-sində isə 8,4 faiz artım olmuşdur. Ötən il aqrar sahəyə xeyli investisiya qoyuluşu fermerlərə yeni güzəştərlə yadda qaldı. Belə ki, gübrələrə görə tətbiq edilən güzəştərlə 50 faizdən 70 faizə qaldırılmışdır. Eləcə də buğda istehsalına görə tətbiq edilən subsidiya 25 faiz artmışdır. Lizininqə verilmiş texnikaların dəyəri isə 20 faiz ödənilidikdə 40 faiz güzəştərlə tətbiq olunur.

—Cənab Əhmədov, bəs deyə bilərsiniz mi rayonda aqrar sahənin inkişafı üçün hansı yeniliklər gözlənilir?

—Aktual sualdır. Əvvəla qeyd etmək istərdim ki, müasir dövrdə, xüsusilə, qlobal böhranın tügən etdiyi bir zamanda elmi-texniki tərəqqinin, son nailiyyətlərinin, dünya ölkələrinin kənd təsərrüfatı sahəsində eldə etdiyi qabaqcıl təcrübələrin rayona gətirilməsi davam etmeli, intensiv metodların tətbiqi gücləndirilməlidir. Ümumiyyətlə, rayon üzrə ən xarakterik olan məhsulların əhalinin və bazarın tələbatına uyğun olaraq istehsalı ön planda dayanır. Burada məqsəd təkcə rayon əhalisinin tələbatını ödəməklə məhdudlaşdırmaq deyil, məhsulun xarici

bazarlara çıxarılmasında dək səy göstərmək tələb olunur. Aparılan müşahidələr, təhlillər göstərir ki, Qəbələdə beş potensial imkanlar mövcuddur. Bu imkanlar hərəkətə gətirilməlidir.

Daha bir məsələni də qeyd etmək istərdim ki, hazırda respublikada tətbiq olunan elektron hökumət portalı, elektron xidmət protalı artıq kənd təsərrüfatına da yol açmışdır. Portalın tətbiq olunması görülecek işlərin süretinin artmasına, fermerlərimiz üçün yeniliyin tətbiqinə, digər tərəfdən şəffaflığın temin olunmasına geniş imkanlar açacaqdır.

—Cənab rəis, rayonumuzda hansı prioritet sahələrin daha sürətlə inkişaf etdirilməsi nəzərdə tutulur?

—Bilirsiz ki, ta qədimdən rayonda taxılçılığın, heyvandarlığın, quşçuluğun, meyvəçiliyin, texniki bitkilərdən barmaçılığın, tütünçülüyünün inkişafı başlıca yer tutub. Zamanın indiki gedisi də bu sahələrin ortaya gəlməsini vacib tələb kimi qarşıya qoyur. Məlumdur ki, taxılçılıqda buğda istehsalı insanların ərzaq tələbatını ödəməkdə əsas yer tutur. Yəni bu ərzaq növü həyatımızın əsasıdır. Son illərdə bu sahədə xeyli dönüş yaranmağa başlamışdır. Ötən il rayonda bütövlükdə hər hektardan 31 sentner məhsul götürülmüş və

66097 ton taxıl istehsal olunmuşdur. Bu göstərici rayon tərəfində en yüksək göstəricidir. Lakin yeri gəlmışken qeyd etmək istərdim ki, haradansa el arasında bir söz-söhbət də yarılıb. Guya Azərbaycanda istehsal olunan taxıl çörək üçün yararlı deyil. Lakin Azərbaycanda, o cümlədən Qəbələdə ərzaq üçün yüksək keyfiyyətli buğda istehsal olunur. Un istehsalı üçün ağ buğda, hətta makaron sənayesi üçün bərk buğda istehsalı rayonda əsas yer tutur. Başqa sözlə desək, bu sortlar üzrə buğda əkinləri 1000—1500 hektara çatır. Qəbələ taxılı Bakı və Gəncə un dəyirmanları tərəfindən böyük maraqla alınır və bu sort buğdalara da tələbat yüksəkdir.

Qeyd etmək yerinə düşər ki, Qəbələdə öz əhalimizin təxila olan ehtiyacını ödəmək üçün kifayət qədər potensial imkanlar vardır. Heyvandarlıq, meyvəçilik, bostan-tərəvəz məhsulları istehsalı üçün də eyni sözləri demək olar. Misal üçün hazırda iki heyvandarlıq kompleksində gün ərzində 26-27 ton süd istehsal olunur. İlk dəfə rayonda heyvandarlıq üzrə xairi bazara çıxış olmuşdur. "Aqrokompleks Qəbələ" MMC Türkmenistana ötən il 32 baş "Simmental" cinsli boğaz düye satmışdır. Bu il həmin göstəricinin 224 başa çatdırılması nəzərdə tutulur. Hazırda Hacıallı zonasında yəni bir heyvandarlıq kompleksinin yaradılmasına başlanılmışdır. Bu kompleksə 47 baş cins heyvan gətirilmiş və daha 53 baş gətirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, artıq rayonun yuxarıda qeyd etdiyim sahələrinin hər birinin ixtisaslaşdırılması üçün təkliflər hazırlanmalıdır. Hər bir sahə üçün orta və kiçik həcmli ixtisaslaşdırılmış komplekslər yaradılarla qarşıya qoyulan məqsədə asanlıqla çatmaq mümkündür.

(Ardı 7-ci səhifədə).

31 mart soyqırımı unudulmur

20-ci əsr Azərbaycan tərəfində en qanlı hadisələri ilə dolu olub. O cümlədən 1918-ci ilin mart qırğını on minlərlə dinc azərbaycanlı sakın daşnak quldur dəstələrinin qurbanına çevrildi. 70 illik imperiya əsərəti ilk növbədə tarixin saxtalaşdırılmasında özünü göstərdi. Ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə hadisələr öz siyasi qiymətini aldı.

Bakı qırğınından sonra ermənilər dünyaya həyəsizcasına bildirdilər ki, Bakıda "çevriliş" olub. Sovet ədəbiyyatında isə bu vəhşilik "azərbaycanlıların soyqırımı" kimi deyil, "vətəndaş mühərabəsi" kimi qələmə verildi. Bakıda Şəumyanın və Əmirovun rəhbərlik etdiyi erməni daşnak qrupu, yerli rus bolşevikləri və antiəzərbaycan qrupları ilə birləşərək hakimiy-

yətin milli qüvvələrin əlinə keçməsinə mane olmağa çalışırdı. Daşnakların əsas məqsədi Bakını beynəlmilən şəhərə çevirəmək idi. Bunu heç gizlətmirdilər. Şəumyan açıqca bildirdi ki, Bakını Azərbaycanın paytaxtına çevirmək olmaz. Bu niyyət rusların işgalçılıq siyaseti ilə tamamilə üst-üstə düşürdü.

Xatırlayaq ki, daşnaklardan ibaret xüsusi dəstələr 1918-ci ilin yanvarından etibarən Salyanə və Lənkəranə basqın edib, yolboyu müsəlman kəndlərini dağıdır və talayırdılar. Astara topa tutularaq darmadağın edilmişdi, kəndlər yandırılmışdı. Hacı Zeynalabdin Tağıyevin faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin dəfn mərasimin-

də iştirak edən "Dikaya diviziya"nın bir qrup əsgər və zabiti "Evelina gəmisi" ilə geri qayıtmış istədikdə Bakının da vaxtı çatdı. Bakı Soveti İcraiyyə Komitesi adından dəstə üzvlərindən silahlarını təhvil vermələri tələb edildi. Bu ultimatum rədd edildi, 1918-ci il martın 30-da səhər çəkili —çar Rusiyasının rus birləşmələri gəmilərdən və təyyarələrdən şəhərin müsəlmanlar yaşayış hissələrini bombardman etmişlər. Bunun arxasında silahlı daşnak hərbi birləşmələri evlərə soxularaq qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetirmişlər. Döyüşlərdə müsəlman məhlələrinə girib əhalini öldürür, qılıncla parçala-

yır, süngülərlə dəlik-deşik edir, evlərə od vurur, körpə uşaqları da odda diri-diriy yandırır, üç-dörd günlük südəmər uşaqları isə süngülərə taxmışdır. Hadisələrin ilk gedisi təqribən qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, ezzaları kəsilmiş 57 kişi torpağa tapşırıldı. Kimsəyə rəhm edilmədi. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anasını və 60-70 yaşlı qadınlar öldürülüşdü. 25 yaşlı təzə gəlin diri-diriy divara mismarlanmışdı. Qadınların saçlarını bir-birinə bağlayaraq çılpaq vəziyyətdə küçəyə qaçmağa sövq edir, tufəngin qundaqları ilə döymüşlər. Üç gün içərisində Bakıda 17 minə qədər azərbaycanlı qətlə yetirilmişdi.

Erməni daşnak dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Muğanda, Qubada 50 mindən çox əhalisi doğma torpağından didərgin salınmışdır. Bu kəndlərdə 7.729 nəfər azərbaycanlı, o cümlədən 3.257 nəfər kişi, 2.276 qadın və 2196 uşaq vəhşicəsinə öldürülüşdü. 1919-cu ilin sonuna dək buradan 60 min nəfərdən çox insan qətlə yetirilmişdi.

Ümummilli lider Heydər Əliyevin məlum fərmanından sonra Azərbaycanda 1918-ci il 31 mart soyqırımı qurbanlarının xatirəsi hər il anılır.

Soyqırımı qurbanlarımıza Allah rəhmət eləsin!

Elnarə ASLAN,
Bunud kəndi.